

Əməliyyat növləri	MasterCard Standard / Visa Classic	MasterCard Gold/ Visa Gold	Visa Platinum	Yelo Light	Yelo Premium	Nikoil Card
Yelo Banka məxsus "İnternet-Banking" üzrə illik tarif	ödənişsiz					
Yelo Banka məxsus "Mobile-Banking" üzrə illik tarif	ödənişsiz					
SMS Notification (Kartın müddəti bitdikdə müştəri xidməti deaktiv etməlidir)	5 AZN aylıq					
Kartın vaxtından əvvəl dəyişdirilməsi	Cari tarif cədvəlinə uyğun olaraq	-	Cari tarif cədvəlinə uyğun olaraq			-
Kartın statusunun dəyişdirilməsi və bloklaşdırılması	ödənişsiz					
Nağd vəsaitin nağdlaşdırılması üzrə rüsumlar						
Yelo Bankın və Azərpoçt MMC ofislərində (şəxsi vəsaitlərdən)	0%					
Yelo Bankın və Azərpoçt MMC ofislərində (kredit xətti üzrə vəsaitlərdən)	Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – 0% / digər kredit xətləri - 1% (min. 1 AZN / USD / EUR)					
Yelo Bank və Azərpoçt MMC-yə məxsus bankomatlarda (şəxsi vəsaitlərdən)	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda şəxsi vəsaitə 0% komissiya tətbiq olunacaq					
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə şəxsi vəsaitə 1% (min 1 AZN / USD / EUR) komissiya hesablanacaqdır (əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla)					

Yelo Bank və Azərpoçt MMC-yə məxsus bankomatlarda (kredit xətti üzrə vəsaitlərdən)	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv-dən (daxil olmaqla) az olduqda Atəşgah kredit xətti və Əmanət girovlu kredit xətti – 0% / digər kredit xətləri - 1% (min. 1 AZN / USD / EUR)	
	Kart üzrə şəxsi vəsait və kredit xəttindən (birlikdə) 1 təqvim ayı ərzində ümumi nağdlaşdırma məbləği 3000 AZN və ekv. artıq olduqda 3000 AZN-dən artıq məbləğə kredit xətti üzrə vəsaitə 2% (min 2 AZN / USD / EUR) komissiya hesablanacaqdır (əməkhaqqı, əmanət. biznes kartlar istisna olmaqla)	
"Azərikard" şəbəkəsində olan bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – Beynəlxalq Bank, Xalq Bank, Bank Avrasiya, BTB Bank	Əmanət kartları - 2% min.2 AZN/USD/EUR / digər kartlar - 1.5% (min. 2 AZN/USD/EUR)	1% (min. 2 AZN, 2 USD, 2 EUR)
"Azərikard" şəbəkəsi xaricində olan digər bankların bankomat və ofislərində (şəxsi vəsaitlərdən / kredit xətti üzrə vəsaitlərdən) – digər banklar	Əmanət kartları - 3% (min.3 AZN/USD/EUR) / digər kartlar - 2% (min. 3 AZN/USD/EUR)	
Ölkəxarici kartlardan Yelo Bank ATM-dən məxaric	Komissiya - 3% / Min. 5 AZN / Min. 3 USD Max. Limit (bir əməliyyat üzrə) 500 AZN / 300 USD	
Ölkə daxili satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%	
Ölkə xarici satış nöqtələrində mal və xidmət dəyərinin ödənilməsi	0%	
Bankın ofislərində nəğd vəsaitin nağdlaşdırılması zamanı əlavə rüsum (Cash):		
Rezident olmayan bankların kartları	1% , maksimal məbləğ 5 000 AZN	
Rezident bankların kartları	1% , maksimal məbləğ 5 000 AZN	
Digər komissiyalar		
" Unique " kateqoriyalı əməliyyatlar (qumar oyunları, kazino, mərc oyunları üzrə bütün ödənişlər)	4% (min 3 AZN/USD/EUR)	

Məbləğin şəxsi vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili)	0,7% (min 0,70 AZN/USD/EUR)			
Məbləğin kredit xətti üzrə vəsaitlərdən digər karta köçürülməsi - "Card to Card" (ölkədaxili)	1% (min 2 AZN/USD/EUR)			
Vəsaitin digər kartdan qəbulu - "Card to Card" (Beynəlxalq və ölkədaxili köçürmələr)	0% / Grace kartları üzrə 1,5% (min 2 AZN/USD/EUR):			
Ölkəxarici bank kartlarına köçürmələr	Şəxsi vəsaitlərdən - 1.5% min.2 AZN / USD / EUR Kredit xətti üzrə vəsaitlərdən - 2 % min.3AZN / USD / EUR			
Visa Direct / Mastercard Moneysend				
Visa Alias (mobil nömrə ilə xaricə köçürmə)				
Cash by Code xidməti üzrə vəsaitin Yelo Bankın və ya “Azərikard" daxili digər bankın bankomatı vasitəsilə göndərilməsi	2% (min.2 AZN)			
PIN-Change	2 AZN			
PIN Reset	3 AZN			
Təcili kart sifarişi	10 AZN	-	10 AZN	-
Kartın ünvana çatdırılması	Ödənişsiz	-	Ödənişsiz	-
Konvertasiya				
İstənilən tip konvertasiya əməliyyatı (cash/ retail)	0.50%			
* Mobil telefonun itirilməsi zamanı, müştəri Mobile Banking xidmətinin deaktivasiya edilməsi üçün banka və ya Əlaqə mərkəzinə müraciət etməlidir				
** Online xidmətin ödənişi zamanı (Beynəlxalq əməliyyatlar), istənilən tip xidmət üçün 18 faiz vergi tətbiq olunur. Bu vergi rüsumu online alış, aviabilet alış və otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı tətbiq edilmir				

Pul kisələri (Yandex Money, Pay Pal və s.) -

1. Məbləğin Pul kisələrində köçürülməsi zamanı Unique və konvertasiya rüsumu tətbiq olunur.

2. Pul kisələrindən məbləğin nağdlaşdırılması zamanı (kartla pul kisəsi eyni valyutada olduqda) - vergi 10% ,

2.1. Vəsaitin fərqli valyutada nağdlaşdırılması zamanı - 10% + konvertasiya.

Gömrük (customs) ödənişləri üzrə AZN valyutalı kartlara 0.1%, AZN valyutasından fərqli kartlara 0.6% (0.1+0.5 konvertasiya) komissiya haqqı tətbiq olunur

Terminal vasitəsi ilə karta mədaxil: ay ərzində müştərinin bankda mövcud olan kart və cari hesabları üzrə ümumi 3 000 (üç min) AZN və ya onun ekvivalentində komissiyasız, 3 000 (üç min) AZN-dən və ya onun ekvivalentindən artıq məbləğə 0.6 % komissiya tətbiq olunur (vəb-sayt və “Yelo Bank” ASC-yə məxsus ödəmə terminalları istisna olmaqla).

Əməliyyat növü	Komissiya
Cari aktiv güzəşt müddətli kredit kartlarında kredit xətti üzrə vəsaitlərdən aşağıdakı bank ödənişlərinin aparılması:	1% (min. 1 AZN)
1) Kredit ödənişi	
2) Elektron pul kisəsinə köçürmə	
3) Depozit artımı	
4) Kart və ya cari hesabın artırılması	

Ölkəxarici bank kartlarına köçürmələrdə limitlər	
1 əməliyyatda	min. 1 USD, mak. 1000 USD + komissiya
Gün ərzində	5 əməliyyat üzrə 1000 USD + komissiya
Ay ərzində	5000 USD + komissiya

1. Yelo bank kartları ilə ölkəxaricində nağdlaşdırma əməliyyatlarına tətbiq edilmiş aylıq limit (ATM və POS cash cəmi birlikdə): 10 000 USD və ya 17 000 AZN ekvivalentində.
2. Yelo bank kartları ilə ölkədaxilində nağdlaşdırma əməliyyatlarına tətbiq edilmiş aylıq limit: ATM üçün 50 000 AZN (ekvivalentində) POS cash üçün 200 000 AZN (ekvivalentində).
Bu limitlər yalnız fiziki şəxslərə aiddir. Bu limitlər müştəri kartları üzrə deyil, müştəri hesabları üzrədir. Əgər müştərinin 3 kartı varsa və bir kartda limitdən istifadə edibsə digər kartlarda artıq nağdlaşdırmaq imkanı olmayacaq.